

TOVUZ

VƏTƏN,
XEYİRXAHLIQ,
ƏDALƏT
UĞRUNDA!

Tovuz Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1929-cu ildən çıxır * № 01-02 (7613-7614) * 18 yanvar 2023-cü il * İctimai-siyasi qəzet * Qiyməti 50 qəpik

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti



- Əziz həmvətənlər.

Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.

İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edərdim ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalanıla bilər.

Bu il biz hərbi gücümüzü daha da artırıb, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq.

Bu il bir neçə hərbi əməliyyat keçirildi və bu əməliyyatlar döyüş qabiliyyətimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi. Fərrux əməliyyatı, "Qisas" əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bildi.

Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş

köçkünlər öz doğma torpağına qayıdacaqlar.

Eyni zamanda, bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımından sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dedə-baba torpaqlarına bağlıdır, necə deyirlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalığa qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər.

Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq.

Əlbəttə ki, bununla paralel olaraq, minatəmizləmə işləri aparılır. Əfsuslar olsun ki, Ermənistan bizə dəqiq mina xəritələrini verməyib, 300-ə yaxın azərbaycanlı müharibədən sonrakı dövrdə mina faciəsi nəticəsində ya həlak olmuş, ya da ağır yaralanmışdır.

Bu il biz Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdik. Bu, azad edilmiş torpaqlarda ikinci hava limanıdır. Üçüncü

hava limanı isə maksimum iki ildən sonra istifadəyə veriləcək.

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəyə də, istəməyə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır.

Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rol Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir.

Əlbəttə ki, bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil. Əgər bu ilin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, postpandemiya dövrü üçün nəticələr qənaətbəxşdir. İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə - 130 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir. Yəni, biz tamamilə beynəlxalq maliyyə institutlarından asılı deyilik.

Əlbəttə, biz ümid edirik ki, beynəlxalq donor təşkilatları öz diqqətini bizə də istiqamətləndirəcəklər. Çünki bu dərəcədə böyük dağıntılar tarixdə olmayıb. Yəni, Azərbaycan böyük ekoloji fəlakətlə, urbisidə üzleşib. Ancaq əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bir manat, ya bir dollar kömək etməyiblər. Nəinki donor təşkilatları, heç kim bizə kömək etmir, bütün bərpa işlərini öz hesabımıza aparırıq və aparacağıq.

Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. İlin ortasında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji

sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır. Bu ilin sonunda - dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildi. Qara dənizin dibinə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur. Yəni, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcəkdir.

Biz ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq. Mənim regionlara bu il 30 səfərim olubdur, o cümlədən 21 səfər azad edilmiş torpaqlaradır.

Mən bu il "Şuşa İli" elan etmişdim. Şuşanın 270 illiyini biz çox geniş və böyük təntənə ilə qeyd etdik. Gələn il isə "Heydər Əliyev İli" elan edilib. Gələn il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurları, qələbələr, bax, bu yolun təməlinə dayanıb.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayıb, onlara uğurlar arzulayıram. Onlar bilir ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.

Bu il Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi mənə daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır.

Əziz həmvətənlər.

Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib



Ölkəmiz üçün ən əziz bayramlardan biri olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı Tovuz rayonunda da böyük təntənə ilə qeyd olunur.

Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Heydər Əliyev meydanında rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert proqramı təşkil olunub.

Tovuz rayon İcra Hakimiyyətinin

başçısı Məmməd Məmmədov konsert proqramından əvvəl çıxış edərək tovuzluları və rayonumuzun qonaqlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi qəlbədən təbrik etmiş, onlara uzun ömür, can sağlığı, xoşbəxtlik, ruzi bərəkət arzulamışdır.

Heydər Əliyev meydanına toplaşan rayon sakinləri və rayonumuzun qonaqları konsert proqramını böyük sevinc və coşqu ilə izləyiblər.



"Tovuz - Gənclər Paytaxtı 2022"-nin bağlanması olub



Tovuz şəhəri Nizami adına mədəniyyət evində "Tovuz - Gənclər Pyataxtı 2022"-nin bağlanış mərasimi keçirilib.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tərane Bayramova, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunmuşdur.

RİH başçısının müavini Tərane Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlamış, onları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. T. Bayramova bildirmişdir ki, rayonumuz 2022-ci il üçün layiq görüldüyü "Gənclər paytaxtı" adını çox

yaxşı doğrultmuş və bir il ərzində keçirilən tədbirlərdə iştirak edən gənclərimiz öz inkişafı və gələcəkləri üçün bu tədbirlərdən bəhrələnmə bilməmişlər.

Gənclər və İdman İdarəsinin rəisi



Sahib Ələsgərov və Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov öz çıxış

şlarında bir il ərzində rayonda keçirilən region və ölkə səviyyəli tədbirlərə diqqət çəkmiş, "Tovuz - Gənclər Paytaxtı 2022"-nin əhatə dairəsindən və bu müddət ərzində görülmüş işlərdən bəhs etmişlər.

Tədbirdə "Tovuz - Gənclər Paytaxtı 2022" müddətində rayonda həyata keçirilən müxtəlif səpkili tədbirlər, düşürgələr, forumlar və konqresləri özündə ehtiva edən videoçarx nümayiş etdirilmişdir.

2022-ci ilə ərzində öz fəaliyyətləri ilə fərqlənən idarə və təşkilatlara, həmçinin gənclərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Tədbir bədii-əyləncəli hissə ilə davam etmişdir.

"Tovuz"

20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir

Hər bir xalqın milli birliyi, milli kimliyi məhz onun ən çətin zamanlarda, çətin sınaqlardan keçdiyi dövrlərdə apardığı mübarizədə özünü göstərir. Azərbaycan xalqının üzləşdiyi belə bir seçim anında xalqımızın mübarizlik əzmi, iradəsi tariximizə 33 il əvvəl şanlı bir səhifə kimi yazıldı. Bu Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı ümumxalq mübarizəsi - qanlı 20 Yanvar hadisələridir. Azərbaycan xalqının milli azadlıq və müstəqillik əzmini qırmaq üçün sovet rejimi tərəfindən törədilən bu insanlığa sığmayan qanlı hadisə ən ağır cinayətlərdən biri kimi tarixə yazıldı. Milli azadlıq uğrunda mübarizə aparan yüzlərlə dinc insanın qətlə yetirilməsi, qanunsuz həbs edilməsi məhz cinayətkar sovet rejiminin əsl üzünü bir daha göstərdi.

Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından, ata-baba yurdlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi cəhdləri 1987-ci ildən başlayaraq geniş vüsət almaqla, nəhayət xalqımızı 1990-cı ilin Yanvar faciəsinə gətirib çıxardı. Bu faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi və ölkəmizin müstəqilliyi ideyası ümummilli amala çevrildi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı milli azadlıq mübarizəsini boğmaq məqsədi ilə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından birini - 20 Yanvar cinayətini törətmişdir. **Hadisələr nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs edilmişdir.**

Ulu öndər Heydər Əliyevin tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi olmaqla, bu baxımdan onun 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi siyasi-hüquqi qiymət özü mükəmməl bir tarixi nümunədir.

Bəli, bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən məhz Ümummilli lider Heydər Əliyev olmuşdur. Erməniperəst sovet rəh-



bərinin Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdığı və ciddi nəzarət altında saxlatdığı dünya şöhrətli siyasət və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev bütün maneələri aşaraq, sovet rejiminin qadağalarına baxmayaraq, faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də sovet qoşunlarının Bakıda törətdiyi cinayətlərə etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqına qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasına dair kəskin bəyanatla çıxış etmiş, qanlı faciənin təşkilatçılarına dünya ictimaiyyəti qarşısında ittiham etmişdir. Bu, məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ümummilli Lider bütün təhdidlərə baxmayaraq, Vətənin mənafeyini hər şeydən üstün tutaraq bu qanlı hadisəni törədən şəxsləri elə Moskvanın mərkəzində kəskin şəkildə tənqid etmişdir.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiya-

sının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarının müdafiəsinə qalxdığını sübut etdi.

Bundan sonra Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasına nail oldu. Hələ SSRİ kimi nəhəng bir imperiyanın sət qanunlarının hökm sürdüüyü bir vaxtda üçrəngli bayrağımızı məhz Ulu öndər Heydər Əliyev Naxçıvanda rəsmi şəkildə yüksəltdi, xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra isə dövlət müstəqilliyinin qorunub saxlanması, dövlət atributlarımızın qürur mənbəyimizə çevrilməsi üçün misilsiz işlər gördü.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da isə Azərbaycan Respublikasının Parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsinin nəticəsi olaraq öz siyasi-hüquqi qiymətini aldı. Bununla da SSRİ rəhbərliyinin hər vechlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın diqqətinə çatdırıldı, Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırdı.

Lakin, hər kəsə məlumdur ki, 1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü

ölkəyə rəhbərlik etdikləri bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verməmiş, bu faciəyə biganə qalmışdır.

Təssüflər olsun ki, sovet ordusunun qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi, günahsız insanların qətlə yetirilməsi, yaralanması və digər faktlar üzrə o zaman dərhəl cinayət işi başlanmamış və istintaq-əməliyyat tədbirləri həyata keçirilməmişdir. 20 Yanvar faciəsi ilə bağlı cinayət işi hadisələrdən yalnız iki il sonra, 14 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılsa da, cinayəti törətmiş təqsirli şəxslərin məsuliyyətdə cəlb edilməsi faktiki olaraq mümkün olmamışdır.

Məhz buna görə də 20 yanvar faciəsinin təşkilatçıları, icraçıları, bütün günahkarları öz cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər!

Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli Fərmanla "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında "Əbədi məşəl" kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir.

Sonrakı illərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçıların, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanını ziyarət etməsi faktı Vətən qurbanlarının xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümüdür.

Ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, o cümlədən 20 Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərin problemlərinin aradan qaldırılması istiqamətində Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər qürurvericidir.

Bu gün Ulu öndər Heydər Əliyevin, vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etmişdir. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Maarif Hüseynov,
Tovuz rayon prokuroru,
baş ədliyyə müşaviri.

Aqrar sahənin sürətli inkişafı əsas məqsədimizdir

Azərbaycan sürətlə inkişaf edir. Dövlət başçısı, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi regionun aparıcı, söz sahibi olan dövlətinə çevirmişdir. Bu uğurlar bizdən daha yaxşı işləməyi tələb edir.

Ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük önəm verilir. Sahibkarlara, fermerlərə yaradılan münbit şərait, onların fəaliyyətinə olan dövlət qayğısı onun deməyə əsas verir ki, biz yaxın illər ərzində maksimum səviyyədə ölkə əhəlisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyə biləcəyik.

Respublikamızda aqrar sahənin yüksək təşəkkül tapdığı Tovuz rayonu bu sırada ön yerlərdə qərar tutur. Tovuzun coğrafi şəraiti dağlıq, dağətəyi və Kürqırağı aran relyefinə malikdir. Rayonumuzda prioritet sahə kimi taxılçılıq, kartofçuluq və üzümçülük üstünlük təşkil edir. Taxıl bitkiləri əsasən suvarılan və deməyə sahələrdə becərilir. Kürqırağı ərazilərdə Agro Dairy və Tovuz Agro MMC- də taxıl "Pivod" suvarma sistemləri qurulmuş sahələrdə becərilir. Həmin sahə-



lərdən hər hektardan 8.0 - 10.0 tona yaxın məhsul əldə olunmuşdur. Rayonda yerli sortlarla bərabər Bolloton, Mauriziyo, Qaudio, Finola, Arcanda və s. kimi sortlar da becərilir.

Rayon üzrə 2022- ci ilin məhsulu üçün 16776 ha sahədə taxıl ekilmişdir. 13638 ha sahədən hər ha- dan 42.8 sen olmaqla 58416.6 ton məhsul istehsal olunmuşdur. Bundan 11522.0 ha sahədən hər ha- dan 43.7 sentiner olmaqla 50381 ton buğda, 2113 ha sa-

hədən hər hektardan 38 sentiner olmaqla 8030 ton ton arpa biçilmişdir.

2023-cü ilin məhsulu üçün rayonda 15754.0 ha sahədə taxıl səpilib. Bundan 13136.0 ha- ı payızlıq buğda, 2618.0 ha- ı isə payızlıq arpadır. Səpin 12884.0 ha suvarılan sahədə, 2870.0 ha isə deməyə şəraitində olan sahələrdə aparılıb. Bu günə qədər 12884.0 ha suvarılan sahənin 10807.0 ha- ı suvarılıb. Suvarma işləri davam etdirilir.

Rayonumuzda kənd təsərrüfatının digər sahələri ilə yanaşı kartofçuluqda da bol məhsul əldə olunmaqdadır. Göstərilən yüksək aqrotekniki qulluq nəticəsində ildən-ildə məhsul istehsalının həcmində artım müşahidə olunur. Demək olar ki, yay aylarından başlayaraq növbəti ilin yaz aylarına qədər Tovuzda istehsal olunan kartofun respublika bazarlarında satışı həyata keçirilir. 2022-ci ildə rayonda 5947.1 ha sahədə kartof səpini aparılmış cəmi 173467.7 ton, hər hektardan orta hesabla 291.7 sen məhsul əldə olunmuşdur.

Mövcud 822.4 ha üzüm bağının 680.4 ha- ı süfrə sortu, 142.0 ha- ı isə texniki üzüm sortlarıdır. 2022- ci əkin ili üçün mövcud olan 755.0 ha bar verən üzüm bağlarından hər ha- dan 288.1 sentner olmaqla 21751.0 ton məhsul toplanmışdır ki, ondan 18438.0 tonu süfrə, 3313.0 tonu isə texniki üzüm sortlarıdır.

2022- ci ilin mövsümü üçün rayonda 1438.1 ha meyvə bağından hər ha- dan 158.0 sen olmaqla 22713.8 ton məhsul toplanmış-

dir. Həmçinin 51.9 ha giləmeyvə sahəsindən hər ha- dan 191.4 sen olmaqla 993.5 ton məhsul toplanmışdır.

Rayon ərazisində 1088.3 ha tərəvəz sahələrindən hər ha- dan 235.0 sentner olmaqla 25553.7 ton məhsul toplanmışdır.

2022-ci ilin məhsulu üçün 95.0 ha sahədə tütün bitkisi ekilmişdir. Sahələrdən 91.0 ton məhsul toplanmışdır.

2022-ci ilin məhsulu üçün 1048.6 ha şəkər çuğunduru sahələrindən hər ha- dan 773.0 sentner olmaqla 81056.0 ton məhsul toplanmışdır.

2022-ci ildə rayon üzrə 153 qutu ipəkqudu 61 kümçü arasında paylanmışdır. Ümumilikdə 4633.6 kq barama təhvil verilmişdir.

Əlbəttə ki, bunlar son nəticə demək deyil. Hələ görəcəyimiz işlər çoxdur. Əsas məqsədimiz aqrar sektorun inkişafına daha böyük töhfələr verməkdir.

Emin Eyvazov,
Tovuz Dövlət Aqrar İnkişaf
Mərkəzinin direktoru.

İcra Hakimiyyətinin başçısı Dönük Qırıqlı kəndində səyyar qəbul keçirib



Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Dönük Qırıqlı kəndində səyyar qəbul-görüş keçirib. Səyyar qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Kənd sakinləri qarşısında çıxış edən RİH başçısı Məmməd



Məmmədov "Regionların sosial-iqtisadi inkişaf Proqramı"na uyğun olaraq ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda həyata keçirilən layihələri və görülən işləri diqqətə çatdırıb.

Daha sonra səyyar qəbulda iştirak edən sakinləri narahat edən məsələlər və mövcud problemlər dinlənilib, müvafiq həll

yolları müzakirə edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Dönük Qırıqlı sakinləri və vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.

"Tovuz"



Aşağı Öysüzlü kəndində səyyar qəbul

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Aşağı Öysüzlü kəndində səyyar qəbul-görüş keçirib.

X.Cəfərov adına Qaziqulu

çirilən layihə və tədbirləri diqqətə çatdırıb, bu istiqamətdə bütün regionlarda, o cümlədən Tovuz rayonunda görülən işlər barədə məlumat verib.

Daha sonra qəbula gələn

Aşağı Quşçu kəndində görüş

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə Aşağı Quşçu kəndində səyyar qəbul-görüş keçirilib.

Məmməd Məmmədov kənd sakinləri ilə görüş zamanı çıxış edərək əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş-



dir. RİH başçısı qeyd etmişdir ki,

ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifah

halı daim diqqətdə saxlanılır, regionların sosial-iqtisadi inkişafı üçün tədbirlər görülür.

Sonra kənd sakinlərini maraqlandıran məsələlər və problemlər dinlənilib. Bəzi müraciətlər yerində həll olunub, digər məsələlər qeydiyyatla alınaraq nəzarətə götürülüb.

Aşağı Quşçu kənd sakinləri əhalinin sosial-rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

"Tovuz"



kənd ümumi orta məktəbində keçirilən səyyar qəbulda hüquq-mühafizə orqanları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçən 19 il ərzində ölkədə müşahidə olunan inkişafı, həyata ke-

kənd sakinləri fərdi və kollektiv formada problemlərini dilə gətiriblər. RİH başçısı səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıq və tövsiyələrini verib.

Aşağı Öysüzlü sakinləri ölkədə görülən işlərdən razılıq edərək, cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

"Tovuz"

RİH başçısının səyyar qəbul-görüşü Bozalqanlı kəndində keçirilib



Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəh-

bərlərinin iştirakı ilə Bozalqanlı kəndində səyyar qəbul-görüş keçirib.

Səyyar qəbul-görüşdə çıxış



edən RİH başçısı Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə

uğurla həyata keçirilən sosial-iqtisadi tədbirlərdən söz açmış, rayonumuzda son illərdə sosial- infrastruktur sahələrdə görülən

işlər və planlaşdırılan layihələr barədə kənd sakinlərinə məlumat vermişdir.

Sonra Bozalqanlı kəndin sakinlərinin problemləri və onları narahat edən məsələlər dinlənilib. Vətəndaşların müraciətlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, bəziləri isə yerində həll olunub.

Kənd sakinləri vətəndaşların sosial rifahının yaxşılaşdırılması və ölkədə həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edib, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Şəhid Hümbətov Zöhrab Məmməd oğlu dəfn edilib



44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən Kəlbəcərin Çıraq kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhid olan baş gizir Hümbətov Zöhrab Məmməd oğlu dekabr ayının 14-də Aşağı Quşçu kəndində dəfn olunub.

Şəhidimiz Tovuz rayonunun Aşağı Quşçu kənd qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub.



Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbcilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı tənənəli şəkildə şəhidin atası Məmməd Hümbətova təqdim olunub.

Allah şəhidimizə rəhmət eləsin!

"Tovuz"



Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların orden və medalları ailə üzvlərinə təqdim olunub



Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası

şad oğlunun, Salmanov Sahil Vüqar oğlunun orden və medalları ailələrinə təhvil verilib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və Azərbaycan Respublikası Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət

Tovuzlu Vətən müharibəsi iştirakçılarına "Müharibə veterani" vəsiqələri təqdim olunub



Tovuz şəhəri Nizami adına mədəniyyət evində 863 nəfər tovuzlu Vətən müharibəsi iştirakçısına "Müharibə veterani" vəsiqələrinin təqdim olunması tədbiri keçirilib.

Tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.

RİH başçısı aparatının şöbə müdiri Oruc Məmmədov çıxış edərək Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini vurğulayıb, Ali Baş Komandan İlham Əliyev tərəfindən



müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan bəhs edib, təqdim olunan medalların həmin diqqət və qayğının təzahürü olduğunu bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Vətən müharibəsi iştirakçılarından təq-

dim olunan 84 min 423 nəfərin adı Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsistemində daxil edilib. "Müharibə veterani" adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4 min 300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216

nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Qeyd edək ki, "Müharibə veterani" adının verilməsi təsdiq olunan və adları "Zəfər" altsistemində daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunaçaq.



Prezidentinin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "3-cü dərəcəli rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuş Əhmədov Firuz Məzahir oğlunun, "3-cü dərəcəli rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuş Hüseynov Səddam Rafiq oğlunun, "3-cü dərəcəli vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuş Məcidov Aqil Aydın oğlunun, Ələsgərov Sənan Əkrəm oğlunun, Hüseynov Emin Fərmayıl oğlunun, Quluyev Hüseyn Həbib oğlunun, Qurbanov Vahid El-

Xidməti Tovuz Rayon Şöbəsinin reisi Xalid Abasov, RİH başçısı aparatının məsul işçiləri şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları şəhid ailələrinə təqdim ediblər.

Şəhid ailələrinin üzvləri ilə söhbət zamanı RİH başçısı Məmməd Məmmədov bildirmişdir ki, təqdim olunan təltiflər Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ərazi bütövlüyümüz və Vətənimizin müdafiəsi uğrunda şəhid olan şəxslərə göstərilən yüksək dəyəri nümayiş etdirir.

Şəhidlərin ailə üzvləri ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıq bildiriblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram sovqatı paylanmışdır



Şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə dövlət tərəfindən qayğı hər zaman prioritet



məsələlərdən biridir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi cənab Prezident İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır, onlara maddi və mənəvi dəstək göstərilir.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə ümumilikdə 956 ailəyə bayram sovqatı paylanmışdır.

Bayram sovqatı verilən ailələr onların sosial vəziyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətindən razılıqlarını ifadə etmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

“Tovuz”



GİMNAZİYADA TƏDBİR



Tovuz rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Tovuz bölməsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun adını daşıyan Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tovuz RİH başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsul katibi Aqşin Həsənov və Qızıl Aypara

Cəmiyyətinin Tovuz bölməsinin sədri Qəməndər Məmmədov məktəbin şagirdlərini təbrik edərək, onlara möhkəm cansağlığı, nəaliyyətlər və yeni-yeni uğurlar arzulamışlar.

Tədbirdə uşaqlar arasında əyləncəli yarışmalar və intellektual oyunlar keçirilib. Daha sonra Yeni ilin rəmzləri olan Şaxta Baba və Qar Qızı tərəfindən tədbirdə iştirak edən uşaqlara yeni il hədiyyələri təqdim olunub.

“Tovuz”



Tovuz rayonu üzrə 2022-ci ilin kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında təhlili məruzə

Kənd təsərrüfatı maddi istehsalın iri, çoxşaxəli sahələrindən biri olmaqla həm iqtisadiyyatın inkişafında, həm də əhalinin maddi rifahının yüksəldilməsində həlledici rol oynayır.

Ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanmaq, ixrac yönümlü məhsulların istehsalına diqqət artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, yeni iş yerləri açmaq, əhalinin həyat səviyyəsini yüksəltməkdir.

Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji Yol xəritəsi haqqında" fərmanı bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdəndir.

Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkil və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri olaraq nəzərdə tutulur.

Ərzaq təhlükəsizliyinin təminatında bitkiçiliyin inkişafı mühüm əhəmiyyət daşıyır. Bitkiçilik əhalinin ərzaq məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıq üçün qüvvəli və qaba yem tədarükündə mühüm rol oynayır. Ölkəmizdə bitkiçilik məhsullarının istehsalının artırılması qarşıya mühüm məsələ kimi qoyulmuş, inkişafı təmin edən müvafiq fərman və sərəncamlar imzalanmışdır.

Rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2022-ci ildə kənd təsərrüfatı bitkilərinin becərməsinə diqqət artırılmış, aqrar texniki tədbirlər optimal müddətdə başa çatdırılmış, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri vaxtında aparılmış, məhsul istehsalçılarında subsidiyalar verilmiş və güzəştli mineral gübrələr satılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 iyul 2016-cı il tarixində "Kənd təsərrüfatı kooperativləri haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə" fərman imzalayıb. Kənd təsərrüfatının inkişafında xüsusi rol oyanacaq bu qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına könnüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Yeni qanun kənd təsərrüfatı kooperativlərinin formalaşmasına və inkişafına təkan verməklə yanaşı, kooperativlərə iştirakçılarının iqtisadi, sosial və digər maraqlarının qorunmasında mühüm rol oynayacaq.

2022-ci ildə 11522,0 hektar buğda, 2113,0 hektar arpa, 834,0 hektar yazlıq qarğıdalı, 3,0 hektar vələmir, 77,0 hektar soya, 5947,1 hektar kartof, 1088,3 hektar tərəvəz, 30,0 hektar bostan, 36,0 hektar günəbaxan, 1048,6 hektar şəkər çuğunduru, 95,0 hektar tütün, 3330,0 hektar yem bitkisi sahələrindən müvafiq olaraq 50380,6 ton buğda, 8030,0 ton arpa, 5515,9 ton yazlıq qarğıdalı, 6,0 ton vələmir, 91,6 ton soya, 173467,7 ton kartof, 25553,7 ton tərəvəz, 573,2 ton bostan, 90,0 ton günəbaxan, 78814,8 ton şəkər çuğunduru (təmizlənmədən sonrakı çəkiddə), 91,2 ton tütün, 26886,0 ton

yem bitkisi məhsulu tədarük olunmuşdur. Əvvəlki illə müqayisədə 9443,4 ton buğda, 2100,0 ton arpa, 56,2 ton tərəvəz, 133,2 ton bostan, 42595,8 ton şəkər çuğunduru, 659,9 ton meyvə və giləmeyvə, 151,3 ton üzüm məhsulu çox, 793,6 ton yazlıq qarğıdalı, 122,2 ton soya, 5704,3 ton kartof, 351,0 ton günəbaxan, 8,3 ton tütün, 189,0 ton yem bitkiləri (yonca) məhsulu az istehsal olunmuşdur.


Örtülü sahələrdə tərəvəz istehsalı əkin sahəsinin azalmasına görə 1520,1 ton azalmışdır, bundan başqa dən üçün qarğıdalı, soya, kartof, dən üçün günəbaxan, tütün bitkisi məhsullarının azalması əkin sahələrinin azalması hesabına olmuşdur.

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsulu və məhsuldarlığı

2022-ci ilin məhsulu üçün toplanmış sahənin strukturunda dənli və dənli paxlalılar 55,7 faiz, kartof, tərəvəz və bostan bitkiləri 27,0 faiz, texniki bitkilər 4,5 faiz, yem bitkiləri isə 12,8 faiz təşkil etmişdir.

Toplanmış sahələrin strukturu, yekuna nisbətən, faizlə

Kənd təsərrüfatı istehsalının inkişafına xid-



mət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülür. Tovuzçay su anbarı istifadəyə verildikdən sonra 20 min hektar sahənin su ilə təminatı yaxşılaşmışdır.

Hazırda ölkədə sahibkarlıq fəaliyyəti genişlənməkdədir. Belə ki, regionlarda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı iri layihələr həyata keçirilir. Belə layihələr çərçivəsində Tovuz rayonunda yeni innovativ texnologiyalara əsaslanan, müasir texnoloji avadanlıqla təchiz olunmuş iri təsərrüfatlar yaradılmışdır. 2022-ci ildə təsərrüfatlarda müasir suvarma sistemləri quraşdırılmış, torpaqdan düzgün istifadə edərək təkrar əkinlərdən 8250,0 ton silos üçün qarğıdalı (yaşıl kütlənin çəkisi) və 15092,0 ton qarğıdalı (dən üçün) məhsulu toplanmışdır.

2022-2023-cü il əkin mövsümü üçün ümumilikdə 18454,0 ha sahədə taxıl əkilmişdir. Əkilmiş sahənin 15644,0 ha payızlıq buğda, 2810,0 ha isə payızlıq arpa təşkil edir. Payızlıq taxıl səpini başa çatmışdır.

Tovuz rayonunda yeni iqtisadi şəraitdə aqrar sahənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, istehsal potensialından səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər 2023-cü ildə də davam etdiriləcək.

Niyazi Tağıyev,

Tovuz Rayon Statistika İdarəsinin rəisi.



Vətən müharibəsi iştirakçılarına "Müharibə veterani" vəsiqələri təqdim olunub

Tovuz şəhəri Nizami adına mədəniyyət evində 863 nəfər tovuzlu Vətən müharibəsi iştirakçısına "Müharibə veterani" vəsiqələrinin təqdim olunması tədbiri keçirilib.

Tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkil şöbəsinin müdiri Oruc Məmmədov, Azərbaycan

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84 min 423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilib. "Müharibə veterani" adı və və-



Respublikası Müdafiə Nazirliyi Aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.

RİH başçısı aparatının şöbə müdiri Oruc Məmmədov çıxış edərək Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini vurğulayıb, Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə iştirakçılara, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan behs edib, təqdim olunan medalların həmin diqqət və qayğının təzahürü olduğunu bildirib.

Azərbaycan Respublikası

siqəsinin verilməsi üçün təqdim olunan 4 min 300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yəndən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Qeyd edək ki, "Müharibə veterani" adının verilməsi təsdiq olunan və adları "Zəfər" altsistemində daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.



Oxucuların mədəni, intellektual səviyyəsinin yüksəlməsində köməklik göstərmək əsas məqsədlərimizdir

Uşaqlar üçün eyni zamanda əhalinin bütün təbəqələri üçün informasiya qeyri bərabərliyini mümkün qədər azaltmaq, kitab mədəniyyətindən və şəbəkə texnologiyalarından eyni vaxtda istifadə etmək vərdişlərinin tərbiyə olunması biz kitabxanaçıların üzərinə düşür.

Tovuz rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi olaraq oxucularımıza xidmət etmək üçün lazım olan tədbirlər, konfranslar, səyyar xid-

Kitabxanamızı, oxucularımızın ən çox sevdiyi məkana çevirmək üçün tədbirlər planına uyğun olaraq müxtəlif yazıçı yubileyləri, bayram tədbirləri, azyaşlı oxucularımız üçün "Nağıl saati" təşkil edirik ki, bu da kitabxanada oxucu auditoriyasının canlanmasına fürsət yaradır. Oxucular üçün onların mədəniyyət təsəvvürləri və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin etmək, onların kitabxana fondundan

səyyar xidmət göstərmək, qüsurlu uşaqlara evdə xidmət göstərmək kitabxanamızın əsas işidir.

Əminəm ki, kitabxana-informasiya mühiti, informasiya və biliklər cəmiyyəti problemləri üzrə yazıçı və şairlərin yazdıqları əsərlərin, professorların elmi məqalələrinin toplandığı kitabxana fondlarımız informasiya sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət etməklə bərabər elmin, savadın və dünyagörüşünün artmasına xüsusu şərait yaradır. Bəzən deyirlər ki, kitabxana işində əhəmiyyətli cəhd yalnız iş prosesindən ibarətdir, ancaq hesab edirəm ki, bu prosesin nəticəsini fərqləndirmək bir qədər çətinidir. Məsələyə bu mövqedən yanaşdıqda bütün məsuliyyət kitabxanaçıların üzərinə düşür. Artıq etiraf etməliyik ki, burada da konkret nəticələrə nail olmaq üçün qarşıya məqsədlər qoymaq, həmçinin fondun formalaşdırılması və işlənməsi, oxuculara kitabxana-informasiya, soraq-biblioqrafiya xidmətinin təşkili, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi, müasir şəraitdə kitabxana işinin kompüterləşdirilməsini də təmin etməliyik.

Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə edilən

hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi tələbatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir. Kiçik yaşlarından kitaba olan maraq gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir, onlarda mütaliə mədəniyyətini inkişaf etdirir.

Yekun olaraq demək istəyirəm ki, informasiya xidməti heç də yeni bir xidmət növü olmayıb, tarixən inkişaf edib formalaşmış, zaman keçdikcə kitabxana xidmətinin yeni inkişaf etmiş formasıdır. Kitabxanalar isə bu yeni formanın qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün öz işini informasiya cəmiyyətinin tələblərinə müvafiq yenidən qurmalı, keyfiyyəti yaxşılaşdırmalıdır və bunları kitabxana işini həyata keçirən, kitabı

qoruyub saxlayan, onu nəsləndən nəsilə ötürməyi öz öhdəsinə məqsəd qoyan kitabın böyük dostu və təbliğatçısı olan biz kitabxanaçıları etməliyik.

**Fidan Rüstəmovə,
Tovuz rayon Mərkəzi
kitabxanasının uşaq şöbəsinin
müdiri.**



mətlər, görüşlər təşkil edirik. Kitabxanaları oxucularımızın ən çox sevdiyi məkana çevirmək üçün tədbirlər planına uyğun olaraq müxtəlif yazıçı yubileyləri, bayram tədbirləri, azyaşlı oxucularımız üçün "Nağıl saati" təşkil edirik ki, bu da kitabxanada oxucu auditoriyasının canlanmasına fürsət yaradır. Kitabxanamızda oxuculara xidmət işini təşkil etmək, onlara mütaliə mədəniyyətini aşıllamaq, uşaq mütaliəsinə rəhbərlik etmək üçün çalışmaq, kitablara uşaqlar arasında əlaqə yaratmaq, fondumuzda olan kitab və jurnalları təbliğ etmək, uşaqların informasiya tələbatını ödəmək, oxucuların mədəni, intellektual səviyyəsinin yüksəlməsində köməklik göstərmək əsas məqsədlərimizdir.

Tovuz rayon MKS-in uşaq şöbəsinin qarşısında duran əsas vəzifələrdən biri də mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

tam istifadə etməsi üçün hər cür şərait yaradılmasını təmin edirik.

Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadiməri tərəfindən kitabxanaya hədiyyə edilən kitablara nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır.

Onu da qeyd edirəm ki, biz öz işimizdə kitabxanamıza gələnlərin sayı ilə kifayətlənmirik, oxucu auditoriyasının tərkibi, keçirilən tədbirlərin uzunmüddətli perspektivdə təsiri, oxucuların zövqü, əlverişli diskussiya mühiti və s. ilə onlara təsir göstərməyə çalışırıq, həmçinin oxucularımızı eyni vaxtda həm kitablara həm də informasiya ilə işləməsinə tövsiyyə edirik.

Oxucuların tələbatını öyrənmək və bu tələbata onların istədiyi səviyyədə cavab vermək, həmçinin oxuculara kitabxana xidmətinin yüksək səviyyədə təmin etmək, kitabxanalararası fondlarından qarşılıqlı surətdə istifadə etmək, məktəblərdə, bağçalarda mütamadi olaraq

Coşqun Xəliloğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvi

AYDIN

Sumqayıt şəhərində anadan olmuş, əslən Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan, SOCAR-ın Karbamid zavodunun əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində şəhid olmuş, şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunmuş Aydın Nəriman oğlu Əliyevin ölməz xatirəsinə ithaf edirəm.

Adının mənası işıqlı, nurlu,
Adıntək işıqlı, sən, oldun Aydın.
Məhv etdin, nə qədər kafir yağını,
Düşməndən intiqam, sən aldın, Aydın.

Yaşadın bu yurda sədaqət ilə,
Döyüşdün qorxmadan, cəsarət ilə,
Hünərlə, mərdliklə, rəşadət ilə,
Düşməni lərzəyə, sən saldın, Aydın.

Torpağı itirmək bizə ar idi,
Dünya hakimləri həm kor, kar idi,
Vətənə tükənməz sevgin var idi,
Bu eşqlə qələbə, sən çaldın, Aydın.

Ayaq izlərin var Vətən daşında,
Dayana bilmədi düşmən qarşında,
Şuşamız uğrunda haqq savaşında,
Qalib sırasında sən vardın, Aydın.

Həm dayın, həm əmin igid idilər,
Qalib gələcəyik-ümid idilər,
Yurdumuz uğrunda şəhid idilər,
Onların ruhundan güc aldın, Aydın.

Səndən xoş xatirə, xoş söhbət qalıb,
Qaaandığın halal şən-şöhret qalıb,
Nərimanla Salman əmanət qalıb,
İnsanlığ dərindən tac aldın, Aydın.

Karbamid zavodu - çalışdığın yer,
Zəhmətə, əməyə alışdığın yer,
SOCAR ailəsinə qovuşduğun yer,
Fəxrimiz, zirvəyə ucaldın, Aydın.

Nə qədər yazsam da sözlərim bitməz,
Şəhidin zəhməti gül açar, itməz,
Heç zaman gözümün önündən getməz,
Nur çöhrən, düşməndən bac aldın, Aydın.

Torpağı-yurd, Vətən, edən öləmməz,
Yağı ağlar qalıb, bir də güləmməz,
Müqəddəs tarixi heç kəs siləmməz,
Tarixi yazmağı bacardın Aydın.

01.09.2022.

Elan

6 iyul 2020-ci ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinə bitirmiş Qazqulu kənd sakinisi İsmaylova Nurane Saleh qızının adına verilmiş AA №142806 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

BAŞ REDAKTOR
Çingiz Qəribli

Ünvanımız:
Tovuz şəhəri, Şəhriyar
küçəsi, 3,
Telefon: (022)315-35-23
tovuz.1929@mail.ru

Redaksiyaya göndərilən əlyazmalar geri qaytarılmır. Dərc olunan məktublardakı faktlara və elanların məzmununa görə redaksiya məsuliyyət daşımır.

Qəzet redaksiyanın kompyüter mərkəzində yığılmış, səhifələnmiş və "Son dakika" mətbəəsində çap olunmuşdur.
Sifariş.756.
Tiraj: 1500.